

UOT: 556, 182; 626|627

## ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN KÜRMÜK ÇAYININ EKOLOJİ VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI TƏDBİRLƏRİ

mühəndis N.Q.İsmayılovadə

“AzH və M” ElB

Məqalə redaksiya heyətinin 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) t.e.f.d., dos.S.Ş. Quliyevin təqdimatı əsasında müzakirə olunaraq, onun Birliliyin “Elmi əsərlər toplusu”nın XLII cildində daxil edilməsi qərara alınmışdır.

**Xülasə.** Təqdim olunan məqalədə Şəki-Zaqatala bölgəsinin Kürmükçayının və onun ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərin hazırlanmasından bəhs edilir.

**Açar sözlər:** çay, məcra, sel axımları, ekosistem, qurğu, yamac, flora və fauna aləmi.

**Giriş.** Respublikada sel və daşqın təhlükəli çayların zərərlə təsirinə ən çox məruz qalan və eyni zamanda çayların və onların ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması zərurəti yaranan bölgələrindən biri Şəki-Zaqatala bölgəsidir. Şəki-Zaqatala bölgəsinin çayları özlərinin sel və daşqın təhlükəliliyi, özünə məxsus relyefə, bitki və torpaq örtüyünə, flora və fauna aləminə malik olması xüsusiyyətləri ilə respublikanın digər bölgələrin sel və daşqın çaylarından daha çox fərqlənirlər.

Şəki-Zaqatala bölgəsinin su təsərrüfatı sahələrinin inkişafı bölgədə axan çayların potensial imkanlarından səmərəli istifadə edilməsi ilə sıx bağlıdır. Lakin bölgədə axan çayların çoxu sel və daşqın təhlükəli çaylardan ibarət olduqlarına görə çay hövzəsində baş verən eroziya və sel prosesləri nticəsində çayların və onların ətraf ərazilərinin ekoloji vəziyyəti pisləşir, sahil zonalarında yuyulmalar, aşınmalar baş verir və eyni zamanda su axımlarından səmərəli istifadə edilməsində çətinliklər yaranır [2,4].

Şəki-Zaqatala bölgəsinin sel və daşqın təhlükəli çaylarından biri də Kürmükçaydır. Çay öz başlanğıcını Böyük Qafqazın cənub yamacından alır və Alazan çayına tökülür. Çayın ümumi uzunluğu 55 km, hövzəsinin sahəsi  $562 \text{ km}^2$ , orta mailliyyi 0,057-dir. Çayın axımı əsasən yeraltı (44%), qar (38%) və yağış (18%) sularından əmələ gəlir. Onun ilisü məntəqəsi üzrə çoxillik orta sərfi  $5,35 \text{ m}^3/\text{s}$ , minimal su sərfi isə  $1,76 \text{ m}^3/\text{s}$ -dir.

Kürmükçayın əsas qolları Kunaxaysu, Bulanıqçay, Ağsuçay, Hamamçay və Ağçaydır.

Kürmükçay struktur (əlaqəli) və turbulent (əlaqəsiz) rejimli sel axımlarının keçməsi ilə xarakterikdir. Çayda sel axımlarının baş verməsində güclü leysan yağışlarının yağmasına, çay hövzəsində çoxlu sayıda aktiv sel ocaqlarının və ya seləmələğətirici mənbələrin olmasına və həmçinin çayın mailliyyənin böyük rolü vardır. Sel axımları təbii və antropogen amillərin qarşılıqlı təsirindən yaranan, tərkibində su ilə birlikdə külli miqdarda bərk qırıntı materiallarının, qum və gil kütləsinin olması ilə fərqlənən, böyük sürətə və dağidıcı qüvvəyə və həmçinin özünəməxsusu daxili struktura və spesifik xassələrə malik olan hərəkəti yarım

saatdan bir neçə saatə qədər davam edən, həcm çəkisi  $1,1\text{--}2,3 \text{ t/m}^3$  arasında dəyişen çox komponentli axımdır. Çaydan keçən struktur rejimli sel axımının bir dəfəyə gətirdiyi sel götərmələrinin həcmi  $1,0\text{--}3,0 \text{ mln.m}^3$  arasında dəyişir [1].

Qeyd etmək lazımdır ki, Kürmükçayın axımından suvarmada və su təchizatında istifadə edilməsi böyük əhəmiyyət kəsb etdiyindən çay axımlarının nizamlanması və axımlarından səmərəli istifadə edilməsi, eləcə də çayın və onun ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərini əsas məsələlərdən sayılır.

Aparılmış müşahidə və tədqiqatlar göstərir ki, son zamanlar Kürmükçaya və onun çayətrafi ərazilərinə olan antropogen təsirlərin artması nəticəsində çayın və onun ətraf ərazilərinin ekoloji durumu, flora və fauna aləmi, eləcə də çay ekosisteminin mövcud vəziyyəti pisləşmişdir.

Ona görə də Kürmükçayın və onun ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasından ötrü məqsədönlü tədbirlərin hazırlanmasına ehtiyac vardır.

**Tədqiqatın obyekti və metodikası.** Tədqiqat obyekti olaraq Şəki-Zaqatala bölgəsinin Kürmükçayı götürülmüşdür.

Yerinə yetirilmiş tədqiqatlar natur və nəzəri araşdırmalarının nəticələrinin analizi və sistemləşdirilməsinə əsaslanan metodikaya uyğun həyata keçirilmişdir.

**Təhlil və müzakirələr.** Kürmükçayda aparılmış çöl-tədqiqat işləri zamanı çayın və onun ətraf ərazilərinin ekoloji vəziyyətinə, su və torpaq ehtiyatlarına, flora və fauna aləminə təsir edən amillər müəyyən edilmişdir.

Aparılmış tədqiqat işlərinin nəticələri analiz və təhlil olunaraq Kürmükçay və onun ətraf ərazilərinə təsir edən amillər aşağıdakı kimi qruplaşdırılmışdır:

### 1. Çaya və onun ətraf ərazilərinə təsir edən amillər.

Çaya və onun ətraf ərazilərinə təsir edən amillərə aşağıdakıları göstərmək olar:

- çaya və onun ətraf ərazilərinə bərk və duru tullantıların, zibillərin tökülməsi, istehsalat, communal xidməti və heyvandarlıq kompleksinin tullantılarının tökülməsi və çirkab sularının yönəldilməsi;

- çayın sahil ərazilərinin sel və daşqın götərmələri ilə basılması və axımların təsirindən çay sahil ərazilərin yuyulması ;

- müxtəlif müdaxilələrin təsirindən çayın sahil ərazilərdəki torpaq və bitki örtüyünün sıradan çıxmazı.

2. Çayın hidroloji və məcra rejiminə və su axımından istifadə edilmə vəziyyətinə təsir edən amillər.

Çayın hidroloji və məcra rejiminə və su axımından istifadə edilmə vəziyyətinə təsir edən amillər aşağıdakılardan ibarətdir:

- sel və daşqın axımlarının dağdıcı təsiri;

- çayda və çayətrafi ərizələrdə eroziya prosesinin intensivləşməsi;
- çaya və çayətrafi ərazilərə antropogen təsirlərin olması;
- çay axımlarının istifadəsi ilə bağlı işlərin primitiv səviyyədə olması;
- çayda suyun götürülməsi zamanı çaylarda saxlanılması vacib olan ekoloji sərfin nəzərə alınmaması;
- çaya müdaxilələrin edilməsi və çayda yaradılmış qum-çinqıl karxanaların nəzarətsiz fəaliyyət göstərilməsi və s.

Kürmükçayda çayın hidroloji və məcra rejiminə və su axımından istifadə edilmə vəziyyətinə mənfi təsir göstərən amillər çayın hidroloji və məcra rejiminin dəyişməsinə çayın stabil qidalanmasının çətinləşməsinə, çay sahillərinin və çayətrafi ərazilərin yuyulması və çay götərmələri ilə basılmasına, çay məcrasını stabilliyinin təmin edilməsinə, çayın və onun ətraf ərazilərinin ekoloji durumunun pisləşməsinə, eləcə də çay axımlarından səmərəli istifadə edilməməsinə gətirib çıxartmışdır.

### 3. Çay və çayətrafi ərazilərin flora və fauna aləminə təsir edən amillər.

Kürmükçayın və onun çayətrafi ərazilərinin flora və fauna aləminə təsir edən amillər aşağıdakılardan ibarətdir:

- çay və çayətrafi ərazilərə olan müdaxilələrin zərərli təsirlərindən flora və fauna aləminin pisləşməsi;
- çayda biomüxtəlifliyin qorunması və inkişafı ilə bağlı tədbirlərin aparılmaması;
- çay hövzəsində və çayın sahil ərazilərində ağac və kolların qırılması;
- çay sahil ərazilərində yerləşən meşə zolaqlarının istehsalat və məisət tullantıları ilə zibilləndirilməsi;
- çayın sahil ərazilərində aparılan tikinti işlərinin təsirindən ağac və kolların sıradan çıxmazı.

Kürmükçayın və onun çayətrafi ərazilərinin flora və fauna aləminə mənfi təsir göstərən amillər, çay hövzəsində və çay sahili ərazilərə olan yaşıllıqların, bioloji məhsulun və çaydakı canlı orqanizmlərin azalmasına, bitkilərin yoxa çıxmاسına, meşələrdə xəstəlik şəraitinin yaranmasına səbəb olmuşdur. Fauna aləminə mənfi təsir göstərən amillər çay hövzəsində və çayətrafi ərazilərdə heyvanların miqrasiyası, aralarında xəstəliklərin yayılması, onların növlərinin yoxa çıxmazı, sayının azalması və artım aktivliyinin aşağı düşməsi halları meydana gəlmişdir. Bütün bunlar da Kürmükçayın və onun ətraf ərazilərinin ekoloji durumunun pisləşməsinə gətirib çıxartmışdır.

Kürmükçayda aparılmış tədqiqat işlərinin əsasında çayın və onun ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, biomüxtəlifliyinin təmin edilməsi və qorunması məqsədi ilə aşağıdakı tədbirlər hazırlanmışdır [4,5]:

**Hidrotexniki tədbirlər.** Hidrotexniki tədbirlərin əsas məqsədi Kürmükçayın və onun

ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasından ötrü, çayda tikilmiş qurğuların təkmilləşdirilməsi və yenilərin qurulması vasitəsi ilə çay sahillərinin və çayətrafi ərazilərinin su basılmalarından qorunmasından, yuyulmalardan, çay məcrasının stabilliyinin təmin edilməsindən və çayın ekoloji sərfi nəzərə alınmaqla çay axımlarından səmərəli istifadə edilməsinin təminindən ötrü çay məntəqələrində müvafiq hidrotexniki qurğuların (sahilmühafizə və mərcanizamlayıcı qurğular, aşağı basqılı suaşiranlar və s.) qurulması.

**Meşəmeliorativ və aqrotexniki tədbirlər.** Bu tədbirlərin əsas məqsədi Kürmükçayın və onun çayətrafi ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasından, çirkənmələrdən mühafizə olunmasından, yamaclarda baş verən eroziyanın qarşısının alınmasından, eləcə də çayda müxtəlif mikroqazıntıların inkişafı üçün əlverişli şəraitin yaratmasından ibarətdir.

Kürmükçayda meşəmeliorativ və aqrotexniki tədbirlərlə bağlı aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

Meşəmeliorativ tədbirlər üzrə:

- çay hövzələrinin yamac hissələrində yerləşən meşə zolaqlarının tərkibinin yaxşılaşdırılması və onların sistemlis olaraq qırılmasının qarşısının alınması;
- çay hövzələrinin yamac hissələrində yerləşən meşə zolaqlarının sağlamlaşdırılması və onların qırılmış yerlərində yeni meşə zolaqlarının salınması və qorunması;
- yamacların eroziya gedən hissələrində terraslar yaratmaqla meşə zolaqlarının salınması;
- çay hövzəsinin yamac hissələrində bıçənək yerlərinin düzgün təyin edilməsi.

Aqrotexniki tədbirlər üzrə:

- aqrotexniki işlərin (şumlama, yumşaltma, becərmə, terrasların yaradılması) yamacın eninə istiqamətində görülməsi;
- yamacın eroziya gedən hissələrində meşə zolaqlarının salınması və çoxillik ot bitkilərinin əkilməsi;
- hövzənin yamac hissələrində eroziyaya qarşı süni sintetik materiallardan (enkamet) istifadə edilməsi;
- aqrotexniki tədbirlər görülən zonalarda susaxlayan şırımların yaradılması və ərazidə əkiləcək bitkilərin növlərinin seçilməsi.

Meşəmeliorativ və aqrotexniki tədbirlərin tətbiqi Kürmükçayın su axımlarının istifadə edilməsinin ekoloji etibarlığını təmin edəcək, çay hövzəsində baş verən yamac eroziyasının nizamlanmasına, torpaq və bitki örtüyünün yaxşılaşmasına kömək olacaq və çayın biomuxtalifiyinin inkişafına və onların qorunmasına imkan verəcəkdir.

**Sahilmühafizə tədbirləri.** Sahilmühafizə tədbirləri çayın və çayətrafi ərazilərin ekoloji durumunu yaxşılaşdırılmasından ötrü çaya və çayətrafi ərazilərə olan müdaxilələrdən və antropogen təsirlərdən qorumaqdan və mühafizə etməkdən ibarətdir.

Kürmükçaya və onun sahil ərazilərinə olan müdaxilələrin aradan qaldırılmasından ötrü aşağıdakı tədbirlər təklif olunur:

- sumühafizə zonasının yaradılması;
- sahilmühafizə zolağının yaradılması.

Sumühafizə zonası Kürmükçayın sahil ərazilərində xüsusi rejim yaradan ərazidir. Yerli şərait və çayın uzunluğundan asılı olaraq sumühafizə zonasının sərhədi təyin olunur. Kürmükçay üçün sumühafizə zonasının eni 150-200 m arasında olması təklif olunur.

Kürmükçayı müdaxilələrdən mühafizə etməkdən ötrü çayın sumühafizə zonasının daxilində daha sərt rejimi sahilmühafizə zolağının yaradılması təklif olunur. Sahilmühafizə zolağının eni 30-50 m arasında olması məsləhət görülür [3,5].

Kürmükçayın sumühafizə zonasında və sahilmühafizə zolağında aparılacaq və qadağan olunan işlər aşağıdakılardan ibarətdir:

- çayın və onun sahil azılarda olan tullantılar xüsusi çənlərə yiğilməli və daşınaraq onlar üçün ayrılrəzilərinin istehsalat və məisət tullantıları ilə çirkənmələrdən qorumaq üçün həmin ərmış yerlərdə zərərsizləşdirilməlidir;
- məisət və çirkəb sularının çaya daxil olmasının qarşısının alınması, onları obyektdən uzaqlaşdırılması, nəql edilməsi və xüsusi təmizləyici qurğular vasitəsi ilə təmizlənməsi;
- çayın sumühafizə zonasında sexlərin, məisət və iaşə obyektlərinin, heyvandarlıq komplekslərinin və zibilxanaların yaradılması qadağan olunur;
- sahilmühafizə zolağında istirahət zonalarının yaradılması qadağan olunur;
- sahilmühafizə zolağının ekoloji cəhətdən təmiz olması məqsədi ilə mühafizə zolağında çoxillik ot və kolların əkilməsi.

**Məcratəmizləmə tədbirləri.** Məcratəmizləmə tədbirlərin əsas məqsədi çay məcrasının ekoloji vəziyyətini yaxşılaşdırmaqdən, çay sahillərini yuyulmalardan və çayətrafi ərazilərin su basılmalarından qorumaqdən ötrü çay məcrasında yaranmış tixac və tixanmaları təmizləməklə, eləcə də çayların xarakterik məntəqələrində məcratəmizləmə işlərini görməklə çay axımlarını sərbəst olaraq çay boyunca ötürülməsini təmin etməkdən ibarətdir.

**Nəticə.** Şəki-Zaqatala bölgəsinin Kürmük çayına və onun ətraf ərazilərinə mənfi təsir göstərən amillər müəyyən edilmiş və onların aradan qaldırılmasından, çayın və onun ətraf ərazilərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasından ötrü tədbirlər hazırlanmışdır.

**İstifadə olunmuş ədəbiyyat:**

1. A.C.Əhmədzadə, B.M.Əhmədov və b. “Seldənmühafizə hidrotexniki qurğuların layihələndirilməsi üçün qayda və normalar” // Bakı: 2019, 88 s.
2. Əhmədov Ş.Ə., Sadiqov R.Ə. Tətbiqi ekologiya. Bakı, “Sabah”, 2019, 223 s.
3. И.С. Румянцев и др. Гидротехнические сооружения. М.: 1988, 432 с.
4. B.M.Əhmədov, İ.H.Ağayev, A.M.Müslümov, M.İ.Mahmudova. Respublikanın

kiçik çaylarının ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirləri // Az.H və M EİB-nin Elmi əsərlər toplusu, XXXIV cild, Bakı:, s.274-285.

5. Çaylarda baş verən məcra proseslərindən asılı olaraq ekoloji aspektlər nəzərə alınmaqla suqəbuledici qurğuların konstruksiyalarının seçilməsinə və onların istismar etibarlığının artırılmasın dair tövsiyələrin hazırlanması. //AzH və M EİB-nin elmi-texniki hesabatı, Bakı, 2020, 49 s.

## **МЕРОПРИЯТИЯ ПО УЛУЧШЕНИЕ ЭКОЛОГИЧЕСКОГО СОСТОЯНИЯ РЕКИ КУРМУХЧАЙ ШЕКИ-ЗАКАТАЛЬСКОГО РЕГИОНА**

**Резюме.** В представленной статье о свещается вопросы подготовления мероприятий по улучшению экологического состояния реки Курмухчай и территорий окружающего его на Шеки-Закатальском регионе.

**Ключевые слова:** река, русло, селевые потоки, экосистема, сооружение, склон, мир флоры и фауны.

## **MEASURES TO IMPROVE THE ECOLOGICAL CONDITION OF THE KURMUKCHAY IN THE SHEKI-ZAGATALA REGION**

**Summary.** The presented article discusses the preparation of measures to improve the ecological condition of the Kurmukchay River and its surrounding areas in the Sheki-Zagatala region.

**Keywords:** rivers, streams, floods, ecosystems, facilities, slopes, flora and fauna.

Redaksiyaya daxil olma: 30.11-2020-ci il  
Təkrar işlənməyə göndərilmə: 04.12-2020-ci il  
Çapa qəbul edilme: 10.12-2020-ci il